

TƏSDİQ EDİLİB

09.09.2025 tarixli 2 №-li əmr ilə

“KredAqro” MMC BOKT Baş direktoru
Əkbərov Anar Füzuli oğlu

Kreditin təqdim edilməsi, istifadə edilməsi və geri qaytarılması şərtləri haqqında informasiya

Hazırkı kreditin təqdim edilməsi, istifadə edilməsi və geri qaytarılması şərtləri haqqında informasiya (bundan sonra – İnformasiya adlanacaq) “KredAqro” məhdud məsuliyyətli cəmiyyəti bank olmayan kredit təşkilatı (bundan sonra – Kreditor adlanacaq) tərəfindən Azərbaycan Respublikasının “Bank olmayan kredit təşkilatları haqqında” 25 dekabr 2009-cu il tarixli 933-IIIQ nömrəli Qanununa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq hazırlanmışdır.

Bununla Kreditor potensial Borcalana məlumat verir ki, krediti almağa razı olmamışdan əvvəl, Borcalan mövcud informasiyanın analizini keçirməlidir:

- kreditin şərtləri və məbləği, ödəniş və hesablama (faiz, cərimə və dəbbə pulu) qaydası, Borcalanın kredit müqaviləsi üzrə hüquq və vəzifələri, müqavilə üzrə mümkün risklər və məsuliyyət, həmçinin Borcalanla aydın olmayan digər məsələlər. Borcalan Kreditorun tam və ətraflı informasiya almaq hüququna malikdir.

Şikayətlər olduğu halda Borcalan İnformasiyanın 3 bəndində qeyd olunan Kreditorun telefon nömrəsinə müraciət edə bilər və ya İnformasiyanın 2 bəndində qeyd olunan Kreditorun poçt ünvanında müraciətini göndərə bilər.

Hazırkı sənəd İnternet şəbəkəsində Kreditorun <https://kredaqro.com> ünvanında yerləşən saytında (bundan sonra – Sayt) və “KredAqro” mobil tətbiqində (bundan sonra – Mobil tətbiq) yerləşir və aşağıdakı informasiyadan ibarətdir:

1.	Kreditorun adı	“KredAqro” məhdud məsuliyyətli cəmiyyəti bank olmayan kredit təşkilatı
2.	Daimi fəaliyyət göstərən icra orqanının yerləşdiyi yer və poçt korrespondensiyasının göndərilməsi üçün ünvan	AZ1075, Bakı ş., Nərimanov rayonu, Əhməd rəcəbli küçəsi, 1/6 B, “Badamar” Plaza, 1-ci mərtəbə
3.	İş rejimi və əlaqə nömrəsi	Bazar ertəsi – Cümə 08:30 – 17:30 Şənbə, Bazar – istirahət günü Ərizələrin qəbulu və baxılması Şənbə, Bazar istisna olmaqla Bazar ertəsi – Cümə Əlaqə nömrəsi +994 55 202 80 00
4.	Rəsmi sayt	www.kredaqro.com
5.	Azərbaycan Respublikası Mərkəzi bankının dövlət reyestrində qeydin qeydiyyat nömrəsi	16 dekabr 2022-ci il tarixli № 119 GB qeyd nömrəsi
6.	Kreditlərin verilməsi həyata keçirilən ərazi və təqdim edilmə üsulu	Kreditor, Azərbaycan Respublikası vətəndaşlarına, onların kredit müqaviləsini imzaladığı və ya bağladığı zaman yerindən asılı olmayaraq kreditlər təqdim etmək üçün maliyyə xidmətləri göstərir. Kredit müqaviləsinin rəsmiləşdirilməsi və kreditin verilməsi (Kreditorun xidmətləri) yalnız

		uzaqdan xidmət göstərmə sistemi (Mobil Tətbiq vasitəsilə) ilə həyata keçirilir.
7.	Borcalanlara kreditin verilməsi üçün yerinə yetirilməsi məcbur olan tələblər	Borcalanlara dair tələblər: - Tam fəaliyyət qabiliyyətli - 18-dən 70 yaşa qədər - Azərbaycan Respublikası vətəndaşlığı - Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi - Bank kartının olması - Borcalannun mobil qurğusuna quraşdırılmış "SİMA İmza" tətbiqi Potensial Borcalan tərəfindən kredit müqaviləsinin icra edilməsində əsaslandırılmış şübhələr yarandığı halda, hətta qeyd olunan tələblərə uyğun olduqda belə Kreditor kredit müqaviləsinə imzalamaya bilər
8.	Borcalan tərəfindən rəsmiləşdirilən sorğunun baxılma və həmin sorğuya dair qərarın qəbul edilmə müddətləri	Kreditor tərəfindən sorğunu qəbul etdiyi andan 48 saatdan çox olmayaraq. Sənədlərin əlavə yoxlanılması lazım olduqda və (və ya) işdə texniki nasazlıq olduqda, Kreditorun mülahizəsinə əsasən kreditin təqdim edilməsi haqqında sorğuya baxılma müddəti Kreditor tərəfindən birtərəfli qaydada uzadıla bilər, lakin 3 (üç) iş günündən artıq olmamaqla
9.	Təqdim olunan kreditin növü	Təminatlı istehlak krediti
10.	Təqdim olunan kreditin məbləği	İnformasiyaya dair əlavədə qeyd olunub
11.	Kreditin qaytarılma müddəti	
12.	Kredit məbləğinə hesablanan illik faizlərdə faiz dərəcəsi	
13.	Kreditin istifadəsinə görə faizlərin hesablandığı tarix və ya onun müəyyən edilmə qaydası	
14.	Kreditin tam dəyəri	
15.	Təqdim olunan kreditin valyutası	Azərbaycan manatı
16.	Kreditin təqdim edilməsi üsulu	Kredit pul vəsaitlərinin (kreditin verilməsinə görə komissiya çıxmaqla kredit məbləği) Borcalanın qeyd etdiyi/seçidiyi bank kartına köçürməsi vasitəsi ilə dərhal təqdim edilir Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan əsaslar olduqda Kreditor kreditin bank kartına verilməsi hüququnu məhdudlaşdırma bilər
17.	Kreditin geri qaytarılması, faizlərin ödənilməsi və kredit üzrə digər ödənişlərin qaytarılması zamanı ödənişlərin dövriliyi	Kreditin ödənilməsi və istifadəyə görə faizlərin ödənilməsi Borcalan tərəfindən aylıq annuitet ödənişlərlə həyata keçirilir. Ödənişlərin məbləği və dövriliyi (tarixləri) kredit müqaviləsinə fərdi şərtlərə əlavə olan ödəniş qrafikində qeyd olunur. Borcalan kreditdən istifadəyə görə faktiki geri qaytarılma gününə qədər hesablanan faizləri

		tam ödəyərək kreditin tam məbləğini istənilən gün vaxtından əvvəl geri qaytara bilər. Kreditin qismən vaxtından əvvəl qaytarılması Borcalan tərəfindən kredit müqaviləsi ilə müəyyən olunan şərtlərə (ümumi və fərdi şərtlər) müvafiq həyata keçirilir.
18.	Borcalan tərəfindən kreditin qaytarılması, kredit üzrə faizlərin ödənilməsi üsulları	Kreditin ödənişi aşağıdakı üsullarla həyata keçirilə bilər: • «KredAqro» mobil tətbiqi və Kredaagro.com saytında onlayn ödəniş yolu ilə; • MilliÖn və eManat terminalları vasitəsilə; • «M10» mobil tətbiqi vasitəsilə; • Bankların ödəniş terminalları: Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Kapital Bank, AccessBank, Bank Respublika (siyahı dəyişə bilər, aktual məlumatı +99455 202-80-00 telefon nömrəsi ilə əldə edə bilərsiniz); • Bank hesabına köçürmə yolu ilə; • bank kartından (onun rekvizitlərindən) akseptsiz qaydada silinmə yolu ilə kredit müqaviləsi üzrə gecikmiş borcun ödənilməsi məqsədilə pul vəsaitlərinin çıxarılması yolu ilə (komissiya alınma bilər). Yuxarıda göstərilən ödəniş üsulları ilə komissiya alınma bilər. Komissiyanın məbləği Kreditorun asılı olmayaraq, ödəniş təşkilatı/bank tərəfindən müəyyən edilir və alınır.
19.	Borcalanın kreditdən imtina etmək hüququ olduğu müddət	Borcalan krediti alana qədər istənilən vaxt Kreditoru məlumatlandırmaqla kreditin alınmasından imtina edə bilər. Kreditin təqdim edilməsi Qaydaları ilə müəyyən olunan müddətlərdə belə bir imkan Borcalan üçün təqdim edildəndən sonra, Borcalanın kreditə görə müraciəti olmadıqda, Borcalan krediti almaqdan imtina etmiş sayılır.
20.	Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı növləri	Yoxdur
21.	Kredit müqaviləsinin lazımi səviyyədə icra olunmamasına görə Borcalana, dəbbə (cərimənin) məbləğlərinin, müəyyən edilmə qaydası	İnformasiyaya dair məlumat əlavədə qeyd olunub
22.	Borcalanın bağlamalı olduğu digər müqavilələr haqqında informasiya, həmçinin Borcalanın belə bir müqavilələrin bağlanması ilə razı olmaq və ya onlardan imtina etmək imkanı haqqında informasiya	Kredit müraciətinin, kredit müqaviləsinin fərdi şərtlərinin və digər sənədlərin imzalanması, eləcə də elektron imza/gücləndirilmiş elektron imza istifadə edilməsi yolu ilə, həmçinin Kreditor və borcalan arasında kredit müqaviləsinin bağlanması, dəyişdirilməsi, icrası və ya ləğv edilməsi zamanı elektron sənədlərin

		mübadiləsinin təmin edilməsi məqsədilə borcalan, Kreditor ilə Mühafizə olunan sənəd dövryyəsinin təşkili barədə Razılaşma bağlayır. Borcalanın bu Razılaşmaya qoşulması kredit müqaviləsinin bağlanması üçün zəruri şərtidir və ona hər hansı bir əlavə maliyyə öhdəlikləri yaratmır.
23.	Kreditor tərəfindən kredit müqaviləsi üzrə hüquqların (tələblərin) üçüncü şəxslərə güzəşt imkanı haqqında informasiya	Kreditor kredit müqaviləsi üzrə hüquqların (tələblərin) üçüncü şəxslərə güzəştini həyata keçirmək hüququna malikdir.
24.	Mübahisələrin məhkəmə qaydasında həll edilməsi	Kredit müqaviləsinin icrası zamanı yaranan və könüllü qaydada həll edilməyən bütün mübahisə və fikir ayrılıqları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir.
25.	Kredit müqaviləsinin ümumi şərtləri müəyyən olunan formulyarlar və ay digər standart formalar	Kreditor tərəfindən təqdim olunan kredit müqaviləsinin ümumi şərtləri Kreditorun saytında və Mobil tətbiqin şəxsi kabinetində yerləşdirilib.
26.	Kreditorun maliyyə xidmətləri və əlavə xidmətləri, o cümlədən əlavə haqq müqabilində göstərdiyi xidmətləri haqqında informasiya	Kreditor fiziki şəxslərə kreditlərin verilməsi üzrə maliyyə xidmətləri göstərir Kreditorun əlavə haqq müqabilində göstərdiyi əlavə xidmətlər yoxdur.
27.	Borcalan tərəfindən kredit müqaviləsinin bağlanması və şərtlərinin icrası ilə bağlı risklər haqqında və kredit müqaviləsinin bağlanması zamanı mümkün neqativ maliyyə nəticələri haqqında (kredit müqaviləsi ilə bağlı mümkün əlavə xərclər haqqında) informasiya	Borcalanın kredit müqaviləsinin bağlanması zamanı öz ödəmə qabiliyyətini yenidən qiymətləndirməsi kreditin geri ödənilməsində gecikməyə və borcalanın kredit tarixçəsinin pisləşməsinə səbəb ola bilər (ödəniş gecikmələri və məhkəmə qərarları barədə məlumatların kredit bürosuna verilməsi), bu isə gələcəkdə digər kreditlərin alınmasını məhdudlaşdırır. Kreditin geri ödənilməsində gecikmə yaranarsa, Kreditor borcalana kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə görə cərimə (dəbbə) tətbiq etmək hüququna malikdir, həmçinin gecikmə müddətinin məbləğini təşkil edən pul vəsaitləri borcalanın bank hesablarından (bank kartlarından) razılıq olmadan çıxarıla bilər və komissiya ödənilməlidir. Həmçinin, borcalanın gözlənilən xərclərdən daha çox xərc çəkməsi, kreditin geri ödənilməsi üzrə öhdəlikləri müəyyən edilmiş müddətdə yerinə yetirməməsi və ya düzgün yerinə yetirməməsi nəticəsində mümkündür; bu, kredit istifadəsi üçün faizlər şəklində

		olacaq və faizlər kreditin tam ödənilməsinə qədər hesablanacaq, o cümlədən gecikmə müddətində də, bu da borc-yükünü artıracaq. Notarius vasitəsilə icra qeydi alınması / məhkəmə yolu ilə borc tutularkən, borcalandan həmçinin Kreditor tərəfindən ödənilmiş dövlət rüsumu və məhkəmə xərcləri tutulur. Kreditin geri ödənilməsi üzrə borcalanın öhdəliklərini yerinə yetirməsi zamanı komissiya alınması mümkündür.
28.	Maliyyə xidməti alanın (borclunun) hüquqlarının müdafiə üsulları haqqında informasiya, o cümlədən mübahisənin məhkəməyə qədər tənzimlənməsi imkanı və üsulların olması haqqında, o cümlədən mediasiya proseduru haqqında (maliyyə xidmətlərinin göstərilməsi haqqında müqavilələrdə müvafiq şərt olduqda) informasiya	Borcalan öz hüquqlarını qanunla nəzərdə tutulmuş bütün vasitələrlə, o cümlədən mediator (mediasiya təşkilatına), bank ombudsmanına, Azərbaycan Respublikasının Mərkəzi Bankına və məhkəmə qaydasında müdafiə etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə gecikmiş borc yaranarsa, borcalan (bunlarla məhdudlaşmamaqla) aşağıdakı hüquqlara malikdir: – öz xahişi ilə borcu ödəmək; – öz borcunun məbləği və strukturu, gecikmiş borcun ödənilmə müddəti, qaydası və üsulları barədə məlumat almaq; – Kreditorun hərəkətləri ilə bağlı şikayətə cavab almaq (əgər borcalan şikayəti müraciət formasında göndəribse). Borcalanın təşəbbüsü ilə məhkəmə xarici mübahisələrin həlli, Kreditorun ünvanına müvafiq müraciətin göndərilməsi yolu ilə həyata keçirilə bilər.

İnformasiya Kreditor və Kreditorun kredit fəaliyyəti haqqında informasiyanın qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq açıqlanması məqsədi ilə qeyri məhdud dairədə şəxslər üçün nəzərdə tutulub. Hazırkı sənəd informasiya xarakteri daşıyır, publik oferta, oferta etmək dəvəti deyil.

Kreditorun bağladığı kredit müqaviləsinin ümumi və fərdi şərtləri hazırkı sənədin hazırkı redaksiyasının qüvvədə olduğu bütün müddət ərzində İnformasiyaya uyğundur.

Kreditin təqdim edilməsi, istifadəsi və geri qaytarılması şərtləri haqqında İnformasiyaya Əlavə

**KREDİTOR TƏRƏFİNDƏN TƏQDİM OLUNAN
KREDİTİN ŞƏRTLƏRİ**

Kreditin məbləği, verilməyə görə komissiya ilə birlikdə, manatla (komissiya məbləği, manatla)	Borcalana köçürülməli olan pul vəsaitlərinin məbləği, manatla	Kredit müddəti	Kredit müqaviləsi üzrə öhdəliklərin lazımi səviyyədə icra olunmaması halında hesablanan dəbbə pulunun miqdarı	Kredit məbləğinə hesablanan faiz dərəcəsinin məbləği, illik % (fazilə)	Kreditdən istifadəyə görə faizlərin hesablandığı tarix	Kreditin təqdim edilməsinin xüsusi şərtləri
28 (3), 56 (6), 111 (11), 167 (17), 222 (22), 333 (33), 444 (44), 556 (56), 667 (67), 778 (78), 889 (89), 1000 (100), 1111 (111)	25, 50, 100, 150, 200, 300, 400, 500, 600, 700, 800, 900, 1000	3 (üç) ay (ödəmə dövrləri)	Hər bir gecikmə günü üçün gecikdirilmiş əsas borcun məbləğinin 5 % (beş faizi)	9%/90%	Kreditdən istifadəyə görə faizlər kreditin verilməsindən sonrakı gündən başlayaraq onun faktiki qaytarılma gününə qədər (həmin gün çıxmaqla) hesablanır.	Borclana əlçatan olan istehlak krediti şərtləri Kreditorun fərdi təklifi ilə müəyyən edilə bilər. İstehlak kreditləri yalnız Mobil tətbiqdə rəsmiləşdirmə üçün (distant) əlçatandır.
27 (2), 55 (5), 111 (11), 167 (17), 222 (22), 333 (33), 444 (44), 556 (56), 667 (67), 778 (78), 889 (89), 1000 (100), 1111 (111)	25, 50, 100, 150, 200, 300, 400, 500, 600, 700, 800, 900, 1000	9 (doqquz) ay (ödəmə dövrləri)	Hər bir gecikmə günü üçün gecikdirilmiş əsas borcun məbləğinin 5 % (beş faizi)	9%/90%	Kreditdən istifadəyə görə faizlər kreditin verilməsindən sonrakı gündən başlayaraq onun faktiki qaytarılma gününə qədər (həmin gün çıxmaqla) hesablanır.	Borclana əlçatan olan istehlak krediti şərtləri Kreditorun fərdi təklifi ilə müəyyən edilə bilər. İstehlak kreditləri yalnız Mobil tətbiqdə rəsmiləşdirmə üçün (distant) əlçatandır.